

HƏNZUQB-
UYGURQB
LUQTAT

汉维

维

维

维

汉 维 词 典

(试 编 本)

新疆人民出版社

1974

HƏNZUQƏ—UYGURQƏ LUQTƏ

(SINAK NUS'HISI)

XINJIANG HƏLK NƏXRIYATI

1 9 7 4

汉 维 词 典

(试编本)

*

Xinjiang helk nəxriyati nəxr kıldı
Xinjiang Xinhua kitaphanisi tarkitidu
Millətlər basma zawudida besildi

*

1974-yıl 12-ay 1-nəxri

1974-yıl 12-ay 1-besilixi

Kitap nomuri: M17098-I Bahasi: 7.20 yənən

内 部 发 行 Iqki kisimda tarkitilidu

致 读 者

您对《汉维词典》（试编本）有哪些宝贵意见（是否适应读马列的书、学习毛主席著作和参加三大革命运动的需要，应该增删哪些字头、词条，以及对译文、注释、装帧和其他方面的意见，等等），请随时告诉我们，以便进一步修改，正式出版。

新疆人民出版社

KITAPHANLAROIA

(Hənzuqə - Uyqurqə luqət) (sinak nus'hisı)ni kayta tüzitip rəsmiy nəxr kilixmızqa paydılık bolsun üçün, luqət həkkidə (Marks, Engels, Lenin, Stalinlarning kitaplirini okux, Mao zhuxi esərlirini üginix wə üq qong inkilawiy hərkətkə katnixix ehtiyajlırı üçün mas kelidiqan yaki kəlməydiqanlıqı, kandak tüp hət wə sözlərni koxux yaxşı qikiriwetix kerəkligi həmdə tərjimisi, izahlırı, tüplinixi wə baxkilar toqrisida) kandak əmmətlik pikringizlar bolsa, bizni uningdin wakti-waktida həwərdar kılıp turuxingizlarni soraymız.

Xinjiang həlk nəxriyatı

出版说明

《汉维词典》（试编本）是一部中型对照词典，供工农兵、革命干部、革命知识分子和翻译工作者使用。

参加试编的有：新疆维吾尔自治区教育局、新疆维吾尔自治区文字改革委员会、民族出版社、中央民族学院、新疆大学、新疆人民出版社等单位的同志。在试编过程中，得到广大工农兵、革命干部、革命知识分子和翻译工作者的多方帮助和大力支持。

编辑出版中型对照词典，我们是第一次，缺乏经验，加之政治思想水平和业务水平有限，难免缺点错误。为了广泛征求意见，以便再一次修改后正式出版，现将《汉维词典》（试编本）付印，内部发行。我们诚恳希望广大工农兵、革命干部、革命知识分子和翻译工作者多提宝贵意见。

NƏXRIYATTIN

Bu «Hənzuqə - Uyqurqə luqət» (sinak nus'hisi) həjmi jəhəttin otturiqə selixturma luqət bolup, ixqilar, dihanlar, əskərlər, inkilawiy kadirlar, inkilawiy ziyalilar wə tərjimə hadimlirining paydilinixini kəzdə tutup tüzüldi.

Luqətni tüzülxə Xinjiang Uyoqur aptonom rayonluk maarip idarisi, Xinjiang Uyoqur aptonom rayonluk yezik əzgərtix weyyüənhuyi, Millətlər nəxriyati, Zhongyang millətlər xüeyüəni, Xinjiang daxüe, Xinjiang həlk nəxriyati katarlik orunlardın munasiwətlik yoldaxlar katnaxti. Sinak üqün tüzük jəryanında kəng ixqilar, dihanlar, əskərlər, inkilawiy kadirlar, inkilawiy ziyalilar wə tərjimə hadimliri hər tərəplimə yardım bərdi wə bu hizmitimizni zor küq bilən kollidi.

Bu otturiqə selixturma luqətni tüzük wə nəxr kılıx biz üqün tunji ketimlik ix boldi, təjribimiz kəm, uning üstigə siyasi-idiyiwi səhiyimiz wə kəspiy səhiyimiz qəklik bolqanlıqı üqün luqətə yənə birmunqə kəmqilik wə hatalıkların boluxi turqan gəp. Kəpqiliktin kəng pikir elip yənə bir ketim tüzətkəndin keyin, rəsmiy nəxr kılıx məksidi bilən bu «Hənzuqə - Uyqurqə luqət» (sinak nus'hisi)ni besip, iqki jəhəttə tarkattuk. Kəng ixqilar, dihanlar, əskərlər, inkilawiy kadirlar, inkilawiy ziyalilar wə tərjimə hadimliridin luqət üstidə kəpləp kimmətlik pikir berixni səmimi ümit kiliyim.

凡例

一、本词典所收单字，包括异体、繁体字在内，共计七千八百左右，收词（包括当词用的单字）、词组、成语等，共计四万七千多。

二、字头用大字排印，词条列于字头之下。

三、形同而音、义不同的字，分列为几个字头，如‘好’ hǎo 和‘好’ hào，并且各在注音前面用 1) 2) 3) 等表明次第，释义之末另提行附列其余的音及其所见页数。

四、形同而音、义不同的词，分立词条，如【公差】 gōngchā 和【公差】 gōngchāi

五、字头按汉语拼音方案字母次序排列。

六、字头下的各词条排列法：

1) 词条在一个以上的，依第二字的拼音字母次序排列，第二字相同的依第三字排列，以下类推。

2) 轻声字紧接在同形的非轻声字后，如【大方】 dàfāng 排在【大方】 dàfāng 的后面。

3) 专有名词紧排在形、音相同的普通名词前面，如【金星】 Jīnxīng 排在【金星】 jīnxīng 的前面。

4) 同音不同形的字，按笔划多少排列，少的在前，多的在后，如【时式】 shíshì 排在【时事】 shíshì 的前面。

七、本字典字头、词条所用汉字形体以现在通行的为标准。字头的异体字（包括繁体）加括号附在正体之后。括号内的异体字只适用于个别义项时，在异体字左上方加所适用的义项数码，如：彩（②綵）。有些异体字的左上方带个小三角（△），表示另外也做字头。

八、在同一字头下，音义相同而形不相同的词条并列（用得较广的在前），如【月食】 【月蚀】 yuèshí。

九、书面上有时儿化，有时不儿化，口语里必须儿化的词，自成词条，如【今儿】 【小孩儿】。书面上一般不儿化，但口语里一般儿化的，在释义译文前加‘(-儿)’，如：把(桶) (-儿) tutkəq……。释义不止一项的，如口语里一般都儿化，就把‘(-儿)’放在注音之后，第一义项之前，如：楔 xiē (-儿) ①…… ②……。如只有个别义项儿化，就把‘(-儿)’放在有关义项数码之后，如：道① (-儿) …… ③ (-儿) ……。

十、字头和词条都按汉语拼音方案注音。

十一、本词典一般不注变调。

十二、多音词的注音，一般连写。结合较松的，在中间加短横(-)，如【轻机关枪】 qīng-jīguānqiāng。

十三、注解字义，一般不详列古义。

十四、属于某一学科或某一方面的词，必要时加略语。略语适用于词条的所有义项时，标在第一义项之前，只适用于个别义项的，标在有关义项数码之后。本词典所用略语如下：

<政>	政	治	<军>	军	事	<农>	农	业
<教>	教	育	<经>	经	济	<地>	地	理
<地质>	地	质	<哲>	哲	学	<机>	机	械
<建>	建	筑	<交>	交	通	<剧>	戏	剧
<化>	化	学	<矿>	矿	业	<林>	林	业
<逻>	逻	辑	<美>	美	术	<牧>	畜	牧
<法>	法	律	<气>	气	象	<商>	商	业
<生>	生	物	<生理>	生理	解剖	<史>	历	史
<数>	数	学	<水>	水	利	<体>	体	育
<天>	天	文	<文>	文	学	<物>	物	理
<电>	电	工	<药>	药	物	<治>	治	金
<医>	医	学	<音>	音	乐	<语>	语	言文字
<宗>	宗	教	<植>	植	物	<纺>	纺	织
<心>	心	理	<动>	动	物	<口>	口	语
<方>	方	言	<书>	文	言词语	<古>	古词	古义
<旧>	旧	词旧义	<简>	简	称			

十五、举例中用本字头、本词条时以“~”代替。

十六、某些译文后，酌加注释，以求确切，如：【返航】 fərhâng kaytmak (*parahot, ayruvipilan*)。

十七、有的译文采用概括说明和举例的方法，如：车（車） 1) chē ① Qaklık kətnax korallirining omumi namini bildürudu : 火～ poyiz; 汽～ aptomobil;

十八、例子的译文和释义的译文不一致时，在例子的译文前加符号‘◊’。

LUQIƏTNING TÜZÜLÜXI HƏKKİDƏ

1. Bu luqətkə xəkli ohxax bolmioqan, kiskartilmioqan hətlər bolup jəmi 7800 ətrapida tak hət, jəmi 47000 din artuk sez (sez ornida ixlitilidiqan tak, hətlərmə buning iqidə), sez birikmiliyi, chengyüler kirgüzüldi.
2. Luqəttə tüp hətlər qongrak hərp bilən berildi. Sezler tüp hətning astioja tizildi.
3. Xəkli ohxax əmma ahangi, mənisi ohxax bolmioqan tüp hətlər, məsilən: “好” həo bilən “好” həo ayrim-ayrim jaylaxturuldi, həmdə ularning ahangliri aldioqa 1), 2), 3) digən rəkəmlər koyulup, rət tərtiwi kərsitildi, mənisininq ahirioqa baxka ahangi berildi wə uning əksini bəttə ikənligi kərsitip koyuldu.
4. Xəkli ohxax əmma ahangi, mənisi ohxax bolmioqan sezler, məsilən: 【公差】 gōngchā bilən 【公差】 gōngchāi ayrim-ayrim sez kiliplər elindi.
5. Tüp hətlər Hənzu tili pinyin fang'əninən elipbə tərtiwi boyiqə tizildi.
6. Tüp hətlərning astioja berilgən sezlərni tizix usulü mundak boldi:
 - 1) Tüp hətlərning tegidiki sezler birdin oxuk bolsa, ikkinqi hətlərning elipbə tərtiwi boyiqə, ikkinqi heti ohxax bolsa, üçüncü hətlərning elipbə tərtiwi boyiqə tizildi, keyinkilimiz xundak.
 - 2) Yenik tonluk hət ezigə xəkildax bolqan əmma yenik ton bilən okulmaydiqan hətning arkisiqə berildi, məsilən: 【大方】 dàfang 【大方】 dàfāng ning arkisiqə tizildi.
 - 3) Has isimlar ezigə xəkildax həm ahangdax bolqan omumi isimning aldioqa, məsilən: 【金星】 Jīnxīng sezi 【金星】 jīnxīng sezining aldioqa tizildi
 - 4) Ahangi ohxax əmma xəkli ohxax bolmioqan hətlər hət siziqining az-kepligigə karap tizildi, siziqi azlıri aldioqa, siziqi kepliri kəynigə, məsilən: 【时事】 shíshì sezi 【时事】 shíshì sezining aldioqa tizildi.
7. Luqitimizdiki tüp hət wə sezlərning hət xəklidə hazır ekiwatkan Hənzuqə hət xəkilləri olqəm kilindi, xəkli ohxax bolmioqan tüp hətlər (kiskartilmioqan hətlərmə buning iqidə) tirnak işigə elinip, keliplaxkan hətlərning kəynigə koyuldu. Tirnak işidiki xəkli ohxax bolmioqan hətlər pəkət ayrim mənidila ixlitilsə, xu mənə türining rəkimi xəkli ohxax bolmioqan hətning aldioqa berildi, məsilən: 彩 (②絲). Xəkli ohxax bolmioqan bəzi hətlərning sol təripining yukurisiqə koyulqan kiqik üq burjək (⁴) xu hətning ayrim tüp hət bolup kelidiqanlıqını kərsitidu.
8. Tüp hətning astidiki ahangi, mənisi ohxax əmma xəkli ohxax bolmioqan sezler katar koyuldu (kəngrək ixlitilidiqanlıri aldioqa koyuldu), məsilən: 【月食】 【月蚀】 yuèshí.
9. Yezikta gayida erhualixidiqan, gayida erhualaxmaydiqan, janlıq tilda bolsa erhualaxturuxka tegixlik bolqan sezler öz aldioqa ayrim sez kiliplər elindi, məsilən: 【今儿】 【小孩儿】. Yezikta, omumən, erhualaxmaydiqan əmma janlıq tilda, omumən, erhualixidiqan bolsa, mənə kismininq aldioqa (-儿) koxuldu, məsilən: 把 (櫬) (-儿) tutkuq. Tüp hətning mənisi birdin oxuk bolup, janlıq tilda adətə həmmisila erhualixidiqan bolsa, (-儿) hət ahangininq kəynigə, birinci mənisininq aldioqa koyuldu, məsilən: 楹 xiē (-儿) ①.....②.....Pəkət ayrim mənidila erhualixidiqan bolsa, (-儿) munasiwətlik mənə türü rəkəmlirininq kəynigə koyuldu, məsilən: 道 ① (-儿) ③ (-儿)
10. Tüp hət wə sezlərning həmmisigə Hənzu tili pinyin fang'əni boyiqə ahang berildi.

11. Luqitimizde, omumən, ton ezbirixliri berilmidi.
12. Kep boqumluk sezlərgə ahəng berixtə, asasən, koxup yezix pirinsip kılindi. Birikisi boxrak bolqanlırinin arisiqa siziqə “-” koyuldi, məsilən: 【轻机关枪】qīng-jīguāng āng.
13. Sezlərgə mənə berixtə, omumən, hazırkı zaman Hənzu tili elqəm kılindi, kədimki mənisi təpsili berilmidi.
14. Məlum bir ilim - pən yaki məlum bir sahəgə has bolqan sezlərgə, zərür bolqanda, kışkartılma sez koxup, uning dairisi kərsitip koyuldi. Bu kışkartılma sezlər həmmə mənigə has bolsa, birinci mənə türining aldiqə koyuldi, pəkət ayrim mənə türigila has bolsa, munasiwətlik mənə türü rəkəmlirinin kəyniqə koyuldi. Luqəttə ixlilikdən kışkartılma sezlər təwəndikiqə:

< 政 > siyasi	< 军 > hərbi ixlar	< 农 > dihanqılık
< 教 > maarip	< 经 > iqtisat	< 地 > juqrapiyə
< 地质 > dizhi	< 哲 > pəsəpə	< 机 > maxinisazlıq
< 建 > binakarlıq	< 交 > katnax ixliri	< 剧 > tiyatır
< 化 > huaxüe	< 矿 > kanqılık	< 林 > ormanqılık
< 置 > logika	< 美 > güzəl sən'ət	< 牧 > qarwiqılık
< 法 > əkanun ixliri	< 气 > hawa rayi	< 商 > soda
< 生 > jandarlar	< 生理 > shengli-jiepoxüe	< 史 > tarikh
< 数 > shuxüe	< 水 > su ixliri	< 体 > təntəribyə
< 天 > tiənwen	< 文 > ədibiyat	< 物 > wuli
< 电 > elektrir ixliri	< 药 > dora	< 治 > yejin
< 医 > tibbi ilim	< 音 > muzika	< 语 > til-yezik
< 宗 > din	< 植 > əssümlük	< 纺 > tokumiqılık
< 心 > xinlixüe	< 动 > haywanat	< 口 > janlıq, til
< 方 > fangyən	< 书 > wenyən sez-ibarilər	< 古 > kədimki sez wə mənisi
< 旧 > kona sez wə kona mənisi	< 简 > kışkartılma sezlər	

15. Misallarda xu tüp hət yakı sezning ezi ixlilikdən bolsa, uning orniqə “~” bəlgisi koyuldu.

16. Berilgən mənə tehimə enik bolsun üçün, ayrim jaylarda tırnak işidə izah berildi, məsilən: 【返航】fǎnháng Kaytmak (*parahot, ayrupilan*).

17. Tüp hət wə sez məniləri, omumən, Uyğur tilida udul kelidiqan sezlər bilən ipadıləndi, zərür bolqanda, omumlaqturup izahläx wə misal kəltürük usulumu kəllinildi, məsilən: 【车】(車) 1) chē ① Qaqlik katnax korallirinin omumi namini bildüridu: 火～poyız; 汽～aptomobil;

18. Berilgən mənə bilən misalning tərjimi oxhax bolmioqanda, misalning tərjimi aldiqə “◆” bəlgisi koyuldu.

19. Sezning mənilərini məlum girammatik koxumqılar bilən ipadiləxkə toqra kəlgəndə, koxumqə türlerinin arilioq “/” bəlgisi bilən ajritildi.

总 目 录

凡例	1—4
汉语拼音音节索引	5
新旧字形对照表	7
部首检字表	8—52
一、部首目录	8
二、检字表	10
三、难检字笔画索引	51
词典正文	1—1158
附录	1159—1190
汉语拼音方案	1159
我国历史朝代公元对照简表	1162
我国少数民族简表	1165
我国各省、自治区、直辖市名称	1168
新疆维吾尔自治区县级以上行政区划表	1170
世界各国和地区的面积、人口、首都（或首府）一览表	1173
计量单位简表	1183
节气表	1187
化学元素表	1188

OMUMI MUNDƏRIJƏ

LUOİƏTNİNG TÜZÜLÜXI HƏKKİDƏ	1 – 4
HƏNZU TİLİ PINYIN BOOIÜMLİRİ ÜQÜN AQKUQ.....	5
YENGI WƏ KONA HƏT XƏKILLİRİNİ SELİXTURUX JƏDWILI.....	7
BUSHOULAR BOYIQƏ HƏT TEPIX JƏDWILLI.....	8 – 52
1. Bushular Munderijisi.....	8
2. Hət Tepix Jədwili.....	10
3. Asan Tapkili Bolmaydiqan Hətlerning Sizik Sani Üqün Aqkuq	51
LUOİƏTNİNG TEKİSTİ.....	1 – 1158
KOXUMQƏ	1159 – 1190
Hənzu Tili Pinyin Fang'əni.....	1159
Məmlikitimiz Tarihidiki Sulalilorning Miladi Boyiqə Selixturnisi.....	1162
Məmlikitimizdiki Az Sanlıq, Millətlər	1165
Məmlikitimizdiki Əlkə, Aptonom Rayon, Biwastə Karaxlik Xəherlerning Namları	1168
Xinjiang Uyqur Aptonom Rayonidiki Nahiyidin Yukuri Jaylarning Məmuri Belünüxi	1170
Dunyadiki Məmliketlər We Rayonlarning Yer Məydani, Ahalisi, Pay- təhtliri (Yaki Mərkəzləri)	1173
Əlqəm Birlikləri	1183
Məwsümlər.....	1187
Huaxüe Elementliri.....	1188

汉 语 拼 音 音 节 索 引

HÖNZÜ TILI PINYIN BOOJUMLIRI ÜQÜN AQKUQ

1. 每一音节后举一字做例，可按例字读音去查同音的字。2. 数字指本词典页码。

1. Her bir boqumdin keyin bir het misal kiliindi, ahangdax hetler misal kiliqan hetning ahangi boyiqe izdilidu. 2. Rəkəmlər muxu luqət tekistining bət nomurini kərsitidu.

a ai an ang ao	啊 哀 安 肮 熬	chang	昌	78	ding	丁	178	gong	工	267	jiang	江	395	
		chao	超	83	dui	丢	181	gou	沟	275	jiao	交	398	
		che	车	85	dong	东	182	gu	沽	277	jie	接	406	
		chen	沉	87	dou	兜	186	gua	瓜	284	jin	今	416	
		cheng	称	89	du	都	188	guai	乖	286	jing	京	422	
		chi	吃	96	duan	端	191	guan	官	287	jióng	迥	429	
		chong	充	100	dui	堆	194	guang	光	292	jiú	究	430	
		chou	抽	104	dun	吨	197	gui	规	294	ju	居	435	
		chu	初	106	duo	多	198	gun	滚	297	juan	捐	439	
		chuai	揣	114				guo	锅	298	jue	决	441	
ba	八	8	chuan	川	115						jun	军	443	
bai	白	11	chuang	窗	117	e	鹅	201	ha	哈	304			
ban	班	16	chui	吹	119	ê	欸	202	hai	孩	305	ka	咖	445
bang	帮	20	chun	春	120	ei	欸	203	han	寒	307	kai	开	446
bao	包	21	cho	戳	121	en	恩	203	hang	航	310	kan	刊	451
bei	杯	27	ci	疵	121	er	儿	204	hao	蒿	311	kang	康	453
ben	奔	31	cong	聰	124				he	喝	315	kao	考	454
beng	崩	32	cou	凑	126				hei	黑	320	ke	瞌	455
bi	逼	33	cu	粗	127	fa	发	206	hen	痕	322	kei	剋	460
bian	边	39	cuan	撺	128	fan	翻	211	heng	恒	323	ken	肯	460
biao	标	42	cui	摧	129	fang	方	216	hm	歇	324	keng	坑	461
bie	别	44	cun	村	129	fe	非	221	hng	哼	324	kong	空	462
bin	宾	45	cuo	搓	130	fen	分	225	hong	烘	324	kou	抠	464
bing	兵	46				feng	封	229	hou	喉	327		枯	467
bo	波	49				fo	佛	235	hu	呼	330	ku	夸	469
bu	补	52				fou	否	235	hua	花	335	kuai	快	470
C		da	搭	132		fu	夫	235	huai	怀	341	kuang	宽	471
		dai	待	144					huan	欢	342		筐	473
		dan	单	147					huang	荒	345	kui	亏	475
		dang	当	151					hui	灰	349	kun	昆	476
		dao	刀	154	ga	嘎	245		hun	昏	354	kuo	阔	477
		de	德	158	gar	该	245		huo	活	356			
		dei	得	160	gan	干	248							
		den	扽	160	gang	缸	253							
		deng	登	161	gao	高	255							
		di	低	163	ge	哥	259							
cha		dian	颠	170	gei	给	264	ji	迹	361	la	拉	477	
		diao	凋	175	gen	根	264	jia	家	378	lai	来	480	
		die	爹	177	geng	耕	266	jian	兼	384	lan	兰	481	
											lang	狼	483	

lao	捞	484	n	嗯	579	po	坡	630	shai	筛	715	tuo	拖	847
le	勒	490	na	那	581	pou	剖	632	shan	扇	715			
fei	雷	491	nai	乃	582	pu	朴	633	shang	商	719	wa	挖	849
leng	冷	493	nan	男	583				shao	烧	726	wai	歪	850
li	离	495	nang	囊	585				she	奢	728	wan	弯	854
lia	俩	502	nao	闹	586	Q	期	635	shei	谁	731	wang	汪	859
lian	连	503	ne	呢	588	qia	卡	647	shen	深	731	wei	威	862
liang	良	506	nei	内	588	qian	千	649	sheng	声	737	wen	温	872
liaoj	燎	509	nen	嫩	590	qiang	腔	655	shi	诗	745	weng	翁	878
lie	列	512	neng	能	590	qiao	敲	659	shou	收	762	wo	窝	879
lin	磷	513	ng	嗯	590	qie	切	661	shu	书	771	wu	污	
ling	凌	516	ni	泥	591	qin	亲	663	shua	刷	776			
liu	溜	520	nian	年	593	qing	青	666	shuai	衰	777	xi	西	892
lo	咯	525	niang	娘	595	qiong	穷	673	shuan	闩	778	xia	虾	901
long	龙	525	niao	鸟	595	qiu	秋	674	shuang	双	778	xian	先	907
lou	楼	527	nie	捏	596	qu	区	677	shui	水	779	xiang	相	915
lu	炉	528	nin	您	596	quan	圈	680	shun	顺	783	xiao	消	922
lu	旅	531	ning	宁	597	que	缺	684	shuo	说	784	xi	些	931
luan	乱	533	niu	牛	598	qun	群	686	si	思	786	xie	新兴	936
lue	略	534	nong	农	599				song	松	791	xin	兄	943
lun	抡	535	nou	耨	601	R	然	687	sou	搜	792	xing	休	950
luo	罗	536	nu	奴	601	ran	嚷	688	su	苏	793	xiong	需	952
M			nü	女	602	rang	绕	688	suan	酸	795	xu	宣	955
m	呣	540	nuan	暖	602	rao	热	689	sui	虽	796	xuan	靴	959
ma	妈	540	nüe	虐	603	re	人	690	suo	梭	799	xue	勋	962
mai	埋	543	nuo	挪	603	reng	扔	696				xun		966
man	蛮	545				ri	日	696	T					
man	忙	547	o	喔	603	rong	容	697	ta	他	800	Y	呀	969
mao	猫	548	ou	欧	604	rou	柔	698	tae	胎	801	yan	烟	972
me	嘿	551				ru	蠕	699	tan	贪	804	yang	央	980
mei	煤	551	P			ruan	软	703	tang	汤	807	ye	腰	984
men	门	555	pa	怕	605	rui	锐	703	tao	涛	809	yao	爷	989
meng	蒙	556	pai	拍	606	run	润	704	te	特	811	ye	衣	992
mi	迷	558	pan	盘	608	ruo	弱	704	teng	疼	813	yi	音	1013
mian	棉	560	pang	旁	610				ti	梯	813	yin	应	1019
miao	苗	563	pao	抛	611	S	撒	705	tian	天	817	ying	唷	1024
mie	灭	564	pei	胚	613	sa	赛	706	tiao	挑	822	yo	拥	1025
min	民	565	pen	喷	615	sai	三	706	tie	贴	824	yong	优	1027
ming	明	567	peng	烹	616	san	桑	709	ting	听	826	yu	滋	1036
miu	谬	571	pi	披	617	sang	楂	709	tong	通	828	yuan	渊	1045
mo	摸	571	pian	偏	621	sao	涩	710	tou	偷	835	yue	约	1051
mou	谋	576	piao	飘	623	se	涩	711	tu	突	838			
mu	木	577	pie	撇	624	sen	森	712	tuan	团	842			
N			pin	拼	625	seng	僧	712	tui	推	843	Z		
			ping	乒	626	sha	沙	712	tun	吞	846			

zo	匝 1056	zeng	增 1067	zhen	针 1087	zhuang	专 1127	zu	租 1149
zai	栽 1057	zha	扎 1068	zheng	征 1092	zhuan	装 1130	zuan	钻 1151
zan	贊 1061	zhai	摘 1070	zhi	之 1099	zhui	追 1132	zui	最 1152
zang	脏 1061	zhan	沾 1071	zhong	中 1111	zhun	准 1134	zun	尊 1153
zao	遭 1062	zhang	章 1076	zhou	周 1118	zhuo	桌 1134	zuo	作 1153
ze	则 1065	zhao	招 1079	zhu	诸 1119	zi	资 1137		
zei	贼 1066	zhe	遮 1083	zhua	抓 1126	zong	宗 1145		
zen	怎 1066	zhei	这 1087	zhuai	拽 1126	zou	走 1148		

新旧字形对照表

YENGI WƏ KONA HƏT XƏKILLIRINI SELIXTURUX JƏDWILI

(字形后圆圈内的数字表示字形的笔数)

(Hət xəkillirining kəynidiki qəmbirək iqigə elinojan rəkəmlər xu hət xəkillirining sizik sanini kərsitidü)

旧字形 kona hət xəkilliri	新字形 yengi hət xəkilliri	新字举例 yengi hət Üqün misallar	旧字形 kona hət xəkilliri	新字形 yengi hət xəkilliri	新字举例 yengi hət Üqün misallar
𠂇④	𠂇③	花	直⑥	直③	值
连④	连③	连	龜⑧	龜⑧	绳
开④	开④	形	嵒⑨	嵒④	蝠
丰④	丰④	艳	垂⑨	垂⑧	睡
巨⑤	巨④	渠	食⑨	食⑧	饮
屯④	屯④	纯	郎⑨	郎⑧	廊
瓦⑤	瓦④	瓶	彖⑩	彖⑧	渌
反④	反④	板	盈⑩	盈⑨	温
丑④	丑④	纽	骨⑩	骨⑨	滑
彑⑤	彑④	礼	鬼⑩	鬼⑨	槐
发⑤	发⑤	拔	爲⑫	爲⑨	溉
印⑥	印⑥	鯽	既⑪	既⑨	搔
未⑥	未①	耕	蚤⑩	蚤⑩	傲
呂⑦	呂⑥	营	敖⑪	敖⑩	漭
攸⑦	攸⑥	修	莽⑫	莽⑩	填
爭⑧	争⑥	净	眞⑩	眞⑩	綈
产⑥	产⑥	彦	致⑩	致⑩	綈
羴⑦	羴⑥	养	畜⑪	畜⑪	綈
并⑧	并⑥	屏	穀⑪	穀⑪	綈
吳⑦	吳⑦	媒	黃⑫	黃⑫	黄
角⑦	角⑦	确	虚⑫	虚⑫	虚
奐⑨	奐⑦	换	異⑫	異⑫	異
爾⑧	爾⑦	敞	象⑫	象⑫	象
竚⑨	竚⑦	敢	奧⑬	奧⑫	奥
者⑨	者⑧	都	普⑯	普⑫	普

部 首 检 字 表

BUSHOU BOYIQƏ HƏT TEPIX JƏDWILI

说明：1. 本词典采用的部首跟一般词典用的部首基本相同，略有改并。2. 《检字表》共有189部。部首次序按部首笔画数目多少排列。检字时，先按要查的字的部首在《部首目录》内查出页码，然后查《检字表》。《检字表》内，同一部的字按除去部首笔画以外的画数排列。

3. 对于难检的字，解决的办法是：（1）有些字分收在几个部首内。如‘思’字，‘对’字等。（2）分不清部首的字，按起笔（即书写时的第一笔）的笔形，收入点（丶）横（—）直（丨）撇（丿）折（乙，包括一丨丨等笔形）五个单笔部首内。（3）《检字表》后另有《难检字笔画索引》备查。

Izahat: 1. Bu luqətə ixlitilən bushoular, kışmən əzgərtixlərni hesapka alımqanda, adəttiki luqətlərdə ixlitilən bushoularqa asasən oxhaydu. 2. «Hət tepix jədwili»də jəmi 189 bushou bar. Bushouarning tərtiwi bushou sizikləri sanining az-kəplügigə karap orunlaxturuldu. Hət izdigəndə, awal izdilidioqan hətning bushousining bət nomuri «Bushoular mundərijisi»dən izdilidu, andin keyin u «Hət tepix jədwili»dən ahturulidu. «Hət tepix jədwili»də bir hil bushouluk hətlər bushou sizik sani qikiriwetilgəndin keyinki sizik sani boyiqə orunlaxturuldu. 3. Asan tapkılı bolmaydiqan hətlərni tepixning usuli mundak: (1) Bəzi hətlər ayrim-ayrim əldə birnəqqə bushouqa kirgüzüldi. Məsilən: “思”、“对” katarlıq hətlər. (2) Bushousini enik ayriqili bolmaydiqan hətlər baxlapki sizik (yəni yazqanda tartılıdiqan birinqi sizik)ning xəkli boyiqə, qekit (丶), toqra sizik (—), tik sizik (丨), sol kiypax sizik (丿), pükük sizik (乙→丨丨)lardın ibarət 5 hil yekkə sizik bushousuqa kirgüzüldi. (3) Paydilinix üçün «Hət tepix jədwili»ning kəynigə yənə «Asan tapkılı bolmaydiqan hətlərning sizik sani üçün aqkuq»mu berildi.

一. 部 首 目 录

1. BUSHOULAR MUNDƏRIJISI

(部首右边的号码指检字表的页码)

(Bushouarning ong təripidiki nomurlar hət tepix jədwilining
bət nomurlarını kərsitudu)

1 sizikliklar	一	12	𠂇 (17-bəttiki “刀” oqa karang)	𠂇 (17-bəttiki “刀” oqa karang)
	二	13	𠂊 (凡)	𠂊 (凡)
	十	13	𠂊 (凡)	𠂊 (凡)
	厂	14	𠂔 (匚)	𠂔 (匚)
	匚	14	𠂔 (匚)	𠂔 (匚)
	𠂔	14	𠂔 (又)	𠂔 (又)
	卜 (卜)	14	𠂔 (又)	𠂔 (又)
	𠂔 (卜)	14	𠂔 (又)	𠂔 (又)
	𠂔	14	𠂔 (巳)	𠂔 (巳)
	𠂔	14	𠂔 (巳)	𠂔 (巳)
2 sizikliklar	𠂔	14	𠂔 (𠂔)	𠂔 (𠂔)
	𠂔	14	𠂔 (𠂔)	𠂔 (𠂔)
	𠂔	15	𠂔 (𠂔)	𠂔 (𠂔)
	𠂔	15	𠂔 (𠂔)	𠂔 (𠂔)
	𠂔	15	𠂔 (𠂔)	𠂔 (𠂔)
	𠂔	15	𠂔 (𠂔)	𠂔 (𠂔)
3 sizikliklar	𠂔	16	𠂔 (𠂔)	𠂔 (𠂔)
	𠂔	16	𠂔 (𠂔)	𠂔 (𠂔)
	𠂔	16	𠂔 (𠂔)	𠂔 (𠂔)
	𠂔	16	𠂔 (𠂔)	𠂔 (𠂔)
	𠂔	16	𠂔 (𠂔)	𠂔 (𠂔)
	𠂔	16	𠂔 (𠂔)	𠂔 (𠂔)